

Xarici siyasətin möhtəşəm təntənəsi

Azərbaycan on il bundan əvvəl BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir

Bildiyimiz kimi, 1992-ci ildə BMT Baş Məclisinin 46-ci sessiyasında Azərbaycanın bu mötəbər quruma üzv qəbul olunması haqqında qətnamə qəbul edilmiş və Nyu-Yorkda – BMT-nin iqamətgahı qarşısında təşkilatın üzvünən – Azərbaycanın Dövlət bayrağı qaldırılmışdır. Ötən dövrə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə six ineqrasiyasını və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasetini ifşa etməyə geniş imkan yaratmışdır. On il əvvəl – 2011-ci il oktyabrin 24-də, müstəqilliyinin 20-ci ilində Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir.

Siyasətə az-çox maraqlananlar yaxşı xatırlayırlar ki, həmin səsvermə gərgin keçmiş və 17 raunddan ibarət olmuşdur. Nəhayət, rəqibləri Macarıstan və Sloveniyani üstəleyən ölkəmiz 155 səs toplayaraq, növbəti iki il ərzində Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququnu qazanmışdır. Özü də digər namizədlərdən fərqli olaraq, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyüne öz namizədiyini ilk dəfə irəli sürmüştür. Azərbaycanın bu mötəbər quruma üzvlüyü 2012-ci ilin yanvar ayından başlanmışdır.

Yenice dövlət müstəqilliyini bərpa etmiş ölkəmizin dünyada get-gedə artan nüfuzu sayəsində Azərbaycanın səsinin en mötəbər beynəlxalq tribunalardan gələməsi, dövlət bayraqımızın en ali qurumların ünvanı olan möhtəşəm sarayların qarşısında dalgalanması xarici siyasetimizin böyük uğuru sayılır. Təmeli ulu önder Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idarəetmə sistemi yeni əsrin əvvəllərindən Prezident İlham Əliyevin doğru-dürüst diplomatiyası sayəsində özünün en təkəmil səviyyəsinə çatmış, Azərbaycan regionalda realillikləri dənən dövlət olmuşdur. Ele bu uğurların nəticəsidir ki, ölkəmiz 30 ilə qədər müddətə ədalətli həllini tapa bilməyən Qarabağ münaqışısını öz gücünə həll edə bilmiş və bununla da BMT Təhlükəsizlik Şurasının havadan asılı qalmış dörd qəthaməsinin icrasına nail olmuşdur. Döyüş meydandaşlarında göstərdiyi qəhrəmanlıqla əzəli torpaqlarımızı işğaldan azad edən rəşadəti Silahlı Qüvvələrimiz "DQR" adlı qondarma qurum yaratmış erməni separatizmini məhv edə, "böyük Ermənistan" xülyasını birləşdirən heç çıxara bilməmişdir. Özü də dövlət başçıımız bu zaman ele məhərəti siyasi-diplomatik gedişlər etmiş, dünya ictimaiyyətinin ermənilərin guya haqlı olmasına dair yanlış təsəvvürlerini əsaslı şəkildə ele dəyişdirmişdir ki, Azərbaycanın haqq savasına qarşı heç bir hegemon dövlət, heç bir beynəlxalq təşkilat etiraz edə bilməmişdir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası daimi fealiyyət

göstərən ali orqandır. BMT-nin Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında esas məsuliyyət daşıyır. Şuranın 15 üzvü var: bunlar 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ) və 2 il müddətindən seçilən 10 qeyri-daimi üzvdür. Şuranın hər bir üzvü bəs səsə malikdir. Prosedur məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. Azərbaycanın orada təmsil olunması hem dünya düzənində söz sahibi olmağımız, beynəlxalq idarəetmədə yaxından iştirakımız, həm də özümüzün en önemli problemimiz olan Qarabağ münaqışısı barədə əsl həqiqətlərin dünyaya çatdırılması baxımından çox faydalı olmuşdur. Azərbaycanın təşkilatda sadıq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət nümunəsi göstərmişdir.

Prezident İlham Əliyev müstəqil Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətə yaydığı bəyanatda bütün bu amilləri hərtərəfli nəzərə çatdırmışdır: "Dünyada dostlarımız kifayət qədər çoxdur. Əger əvvəlki dövrlərdə belə bəyanatlar konkret neticələrlə təsdiqlənmirdi, bu səsvermə verilen bütün bu bəyanatların əyani sübutudur. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəhbətə yanaşır və Azərbaycanı dəstəkləyir. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasetimizin təntənəsidir.

Bu böyük qələbə münasibətə mən öz sevinicim Azərbaycan vətəndaşları ilə bölmüşəm istəyirəm. Bir daha bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək, bundan sonra da qələbələrimizin sayı çox olacaqdır".

Azərbaycan bu mötəbər beynəlxalq qurumda layiqli iştirakı ilə bir daha özünü etibarlı tərəfdəş, dəst ölkə kimi təsdiq etmişdir ki, bu da dövlətimizin siyasetinin təntənəsi sayılmalıdır. 2012-ci il mayın 4-də Nyu-Yorkda Azərbaycanın BMT-ye üzv qəbul olunmasının 20-ci ildən münasibətə canab İlham Əliyevin adından rəsmi qəbul təşkil edilmişdir.

Ölkəmiz BMT TŞ-yə sədrliyə başlamasının ardına baş tutan bu mərasim bir daha Azərbaycanın dünya birliliyində tutduğu mövqeyin möhkəm temellər üzərində qurulduğunu göstərmış, həmçinin bütün beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə səmərəli əməkdaşlıq edən ölkəmiz beynəlxalq aləmdə qazandığı etimadın və dəstəyin nümayişine çevrilmişdir. Cənab İlham Əliyev mərasimdə parlaq çıxış etmiş və çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda köklü islahatlar keçirildiyini, burada bütün dini dinlərin və xalqların uğurla qovuşduğunu, bütün ölkələrlə tərəfdəşlik ruhunun güclənməsi əzminin konkret addımlarda ifade olunduğunu vurğulamışdır. Azərbaycan Prezidenti, eyni zamanda, Ermənistanın ölkəmizə təcavüzünü diqqətə çatdırılmış, işgalçıların ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılması barədə BMT TŞ-in 4 qətnaməsinin kağız üzərində qaldığına təessüf etdiyi bildirmişdir.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzv kimi ilk dəfə 4 yanvar 2012-ci ildən iştirak etmiş, mayın 1-dən etibarən isə BMT TŞ-yə sədrlik etmişdir. Azərbaycan sədrlik estafetini ABŞ-dan almış və bir ay sonra — iyunun 1-də isə sədrliyi Çinə ötürürübü. Azərbaycanın sədrliyi dövründə BMT Təhlükəsizlik Şurası 13 açıq, 16 qapalı iclas keçirilmişdir. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandaki vəziyyətə, 1-i isə Qvineya-Bisaudaki hərbi çevriliş dair olmaqla 3 qətnaməsi, habelə metbuat üçün 7 bəyanatı qəbul edilmişdir.

Xatırladaq ki, ölkələr BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyüne müyyən iri regional qruplar arasında kvota ilə seçilir. Bu statusu əldə etmək istəyən ölkənin beynəlxalq münasibətlər sisteminde həmin qrupun daxilində kifayət qədər böyük nüfuzu malik olması mühüm amildir. Bu mənada Azərbaycanın Təhlükəsizlik Şurasında təmsil olunması ölkəmizin beynəlxalq statusunu artırmaqla yanaşı, diplomatik sahədə de ona yeni imkanlar yaratmışdır. Bu ali şuranın üzvü kimi, Azərbaycan müstəqillik tarixində ilk dəfə beynəlxalq gündündək dərənən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin və qərarların qəbul edilməsinin bilavasitə iştirakçılarının olmuş və suradə üzvlüyünən yaradıldığı imkanlardan tam istifadə edərək, bir sıra vacib mövzularda öz prinsipial mövqeyini ortaya qoymuşdur.

Azərbaycan Təhlükəsizlik Şurasında iki dəfə – 2012-ci ilin may ayında və 2013-cü ilin oktyabr ayında sədrlik etmişdir ki, bu da dövlətimizin siyasetinin təntənəsi həyata keçirmiş və bir sərənəsi yəhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil etmişdir. Prezident İlham Əliyevin ilk sədrlik iclasında BMT-nin keçmiş



Baş katibi Pan Ki-Munun iştirakı ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə töretdiyi təhdidlər: Terorçuluqla mübarizə üzrə öhdəliklərin yerine yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, həmçinin münaqışeler zamanı müharibə və insanlığa qarşı cinayətlər töretdmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi bildirilmişdi.

Bundan əlavə, dövlətlərin ərazi bütövülüyү və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək prinsipi vurğulanmış, habelə terrorçuluğun qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviq olunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilmişdir. Hesabatda daha sonra vurğulanır ki, iki il ərzində Azərbaycan BMT üzvü olan dövlətləri, BMT Katibliyi və qeyri-hökumət təşkilatları və aradırma mərkəzləri ilə six əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirmiş, üzvlüyün müddətində ölkəmizin yüksək fealiyyəti, eləcə də, hər zaman ədalət və beynəlxalq hüquq əsaslılanan prinsipial mövqədən çıxış etməsi onlar tərəfindən dəfələrə təqdim edilmişdi.

Siyasi şərhçilərin sözlərinə görə, Təhlükəsizlik Şurasında fəaliyyəti və qazanılmış təcrübə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və milli maraqlarının təmin olunmasına xidmət etmişdir. Belə ki, Təhlükəsizlik Şurasında üzvlüyün dövründə dövlətimiz

milli maraqlarının qlobal səviyyədə irəli aparılması istiqamətində feal səyər göstərmiş, Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif aspektləri TŞ-nin müvafiq iclaslarında ardıcıl şəkildə diqqətə çatdırılmışdır. Bununla yanaşı, dövlətlərin suverenliyi, ərazi bütövülüyү və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, həmçinin münaqışeler zamanı müharibə və insanlığa qarşı cinayətlər töretdmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi ardıcıl olaraq qaldırılmış və müvafiq müdədələr Şuranın qəbul etdiyi sənədlərə əksini tapmışdır.

Azərbaycanın uğurlarının miqyasını göstərən daha bir vacib amil isə budur ki, SSRİ-nin süqtundan sonra müstəqillik qazanmış 15 respublikadan yalnız Ukrayna 2000-ci ildə BMT TŞ-yə qeyri-daimi üzv ola bilmədi. TŞ-də SSRİ-nin varisi qismində daimi üzv olan Rusiya istisnadır. Hətta Türkiye də BMT TŞ-nin qeyri-daimi üzv olmaq üçün 50 il gözlemiş və buna yalnız 2009-cu ildə nail olmuşdu. O dövrədə Türkiyənin Baş naziri olmuş Rəcəb Tayyib Erdoğan Prezident İlham Əliyev ilə görüşdə demişdi ki,

Azərbaycanın bu uğuru ilə əlaqədar sevinci hədsizdir: "Azərbaycanla Türkiye ayrılmaz qardaş və dost ölkələrdir. Biz Azərbaycanla əl-ələ, ciyin-ciynə regional, qlobal münasibətlərə maraqlarının yüksək səviyyədə qorunmasına təmin edir".

Bir danılmaz həqiqət də budur ki, bugün Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövülüyünü və tarixi ədaləti bərpa etmək, beynəlxalq aləmde haqq və ədalətin çərçivəsində olaraq qlobal lider statusuna yüksəlmışdır. Azərbaycanın TŞ-ə üzvlüyünü müsbət qiymətləndirmişdir.

... Bu yaxınlarda Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 60

illiyinə həsr edilmiş yüksək səviyyəli toplantıının rəsmi açılış hissəsinə sədrlik edərək videoformatda program xarakterli çıxış etmişdir. Bildiyimiz kimi, Azərbaycan 2019-2022-ci illər üçün BMT Baş Assambleyasından sonra üzvlərinin sayına görə dünyada ikinci yerde dayanan bu nəhəng beynəlxalq təşkilatın sədri seçilmişdir. 2019-cu il 25-26 oktyabr tarixində QH dövlət və hökumət başçılarının Bakı şəhərində keçirilən Zirvə toplantısında Azərbaycan quruma sədrliyi öz üzərinə götürmiş və fəaliyyətini tarixi Banduq prinsipləri əsasında həyata keçirəcəyini bir dəfə bəyan etmişdir. Ölkəmizin missiyasını layiqince yerinə yetirdiyinən nəticəsidir ki, qurumda sədrliyimiz dəfə bir il müddətində – 2023-cü ilin sonuna dek uzadılmışdır.

Bəli, Azərbaycan diplomatiyasının beynəlxalq arenada möhtəşəm uğuru olan TŞ üzvlüyündən mövqelərimizdən müstəsnə rol oynayır. Xarici siyasetimiz hazırlıda dəfə böyük uğurla davam etdirilir və Azərbaycanın regional, qlobal müstəvilərde maraqlarının yüksək səviyyədə qorunmasına təmin edir.

Bir danılmaz həqiqət də budur ki, bugün Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövülüyünü və tarixi ədaləti bərpa etmək, beynəlxalq aləmde haqq və ədalətin çərçivəsində olaraq qlobal lider statusuna yüksəlmışdır. Azərbaycanın rəhbərinin en qatı eleyhdarları belə bu həqiqəti etiraf edirlər.

**Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"**